

## MÖVZU İLƏ İDEYANIN FƏRQLƏNDİRİLMƏSİ

Mövzu yalnız söz və ya söz birləşməsi şəklində ifadə olunur. O, mətnin problematik və tematik cümləsində öz ifadəsini tapır.

İdeya bitkin cümlədir; o, özündə mövzunu ehtiva edir və müəllifin mövzu ilə bağlı söyləmək istədiyi əsas fikirdir.

Müəllifin əsas fikrini ifadə etdiyi cümlə həm də *tematik cümlə* adlanır.

### ***Mövzu və ideyanın yazılması***

#### *Mövzunu müəyyən edin.*

Özünüzə sual verin: *“Bu mətn (abzas) kim və ya nə haqqındadır?”* və ya *“Müəllif mənə nə öyrədir?”*

Mətnə kimdən və ya nədən bəhs olunduğu haqqında bir söz və ya ifadə yazın. Düşüncənizdə belə bir cümlə qurun, lakin dəftərinizə yalnız boşluğa daxil edəcəyiniz sözü yazın: *“Müəllif mənə \_\_\_\_\_ öyrədir.”*

<b>Doğru</b>	<b>Yanlış</b>
<i>Kiçik şəhərdə böyümək</i>	<i>Kiçik şəhərdə böyümək yaxşıdır.</i>

#### *Əsas ideyanı müəyyən edin.*

Özünüzə sual verin: *“Müəllif bu mövzi ilə bağlı nəyi bilməyimi istəyir?”* və ya *“Müəllif mənə nəyi öyrədir?”*

Əsas fikrin ifadə olunduğu cümləni müəyyən edin. Bu, mətnin əsas ideyası və ya tematik cümləsidir. Bəzən əsas ideya mətnə birbaşa və tematik cümlə olaraq ifadə olunmaya bilər. Bu, gizli əsas ideya adlanır.

Detallardan qaçın: Mətnəki tematik cümləni seçin və fikri ən qısa, dəqiq ifadə edən hökmə çevirib yazın.

Sizin formalaşdırdığınız ideya cümləsi həm mövzunu, həm də müəllifin ifadə etdiyi əsas fikri ehtiva edir.

Mövzu: *Kiçik şəhərdə böyümək*

Düzgün əsas ideya: *Kiçik şəhərlərin bir çox üstünlükləri var.*

Yanlış əsas ideya: *Təhlükəsizlik kiçik şəhərin yaxşı olmasının səbəblərindən biridir.*

Yanlış əsas ideya – mətni bütöv ümumiləşdirməyən detaldır.

Mövzu: *Oğurluqlardan necə qorunmalı?*

Düzgün əsas ideya: *İnsanlar oğurluqlardan təhlükəsizlik meyarlarını nəzərə almaqla qoruna bilərlər.*

Yanlış əsas ideya: *Oğurluqlardan qorunmağın yolları.*

İdeyanın bitkin cümlə şəklində yazılmaması yanlıştır.

**Cədvəl:** Mövzu və ideyanın fərqləndirilməsi

Element	Sual modeli	Cümlə modeli	Doğru	Yanlış	Qeyd
<b>Mövzu</b>	Müəllif mənə <b>NƏ</b> öyrədir?	Müəllif mənə _____ öyrədir.	<i>Kiçik şəhərdə böyümək</i>	<i>Kiçik şəhərdə böyümək yaxşıdır.</i>	Mövzunu cümlə ilə ifadə etməyin.
<b>İdeya</b>	Müəllif mənə <b>NƏ ÖYRƏDİR?</b>	Müəllif mənə öyrədir ki, _____.	<i>Kiçik şəhərdə böyüməyin bir sıra üstünlükləri var.</i>	<i>1. Kiçik şəhərdə böyüməyin əhəmiyyəti. 2. Təhlükəsizlik kiçik şəhərin yaxşı olmasının səbəblərindən biridir.</i>	<i>1. İdeyanı söz və ya söz birləşməsi ilə ifadə etməyin. 2. İdeya cümləsini detallara əsasən yazmayın.</i>

Tematik cümləyə əsasən ideyanın müəyyən edilməsi üzrə **NÜMUNƏ:**

*Kiçik şəhərdə böyüməyin üstünlükləri meqapolislə müqayisədə elə ilk baxışdan nəzərə çarpır. İlk növbədə, böyük şəhərlər ekoloji cəhətdən əyalətə ududur. Kiçik şəhərlərin kifayət qədər təmiz havasını meqapolisin çirkli və tüstülü havası ilə müqayisə etmək olmaz. Hətta burada zavodların fəaliyyəti də havanın təmizliyinə böyük təsir göstərə bilmir. Geniş yaşillıqla əhatələnmiş mühit bizim rahat nəfəs almağınızı təmin edir. Meqapolisdə isə sizin meşələr, çəmənlər və göllərlə əhatələnmək kimi təminatınız yoxdur. Buna görə də kiçik şəhər daha sağlam böyüməyiniz üçün əlverişlidir.*

*Əyalətdə nəinki təbiət gözəldir, həmçinin insanların çoxu səmimi, ünsiyyətçi və xoşniyyətçilərdir. Böyük şəhərlərin insanları, əksərən, özləri üçün yaşamağa alışmışlar, başqaları ilə nadir hallarda maraqlanırlar. Kiçik şəhərlərdə isə vəziyyət başqadır. Şəhərdə bir dövrə vurmağa imkan tapmamış qarşınıza onlarla tanış çıxır. Bu cəhətdən əyalətdə təhlükəsizliyinizə daha çox əmin ola bilərsiniz.*

*Kiçik şəhərlərdə nəqliyyat probleminin olmaması insanların təhlükəsizliyi və sağlamlığına müsbət təsir edən amillərdəndir. Burada avtoqəzalara daha az təsadüf edilir, nəqliyyat tıxacları insanın sinirlərini zədələmir. İstənilən yerə daha tez zamanda çatmaq və günün israfına yol verilməməsi sizin həyat şərtlərinizi asanlaşdırır.*

*Kiçik şəhərlərdə "imkanların" az olmasına baxmayaraq, siz hər zaman özünüze məşğuliyyət tapa bilərsiniz və özünü inkişafınıza kifayət qədər vaxt ayıra bilərsiniz. İnsanlar əyalətdə*

*yaşayaraq həm mədəniyyət, həm də idman sahəsində çox uğurlara nail ola bilərlər. Önemli olan “Mən bacararam!” deməyinizdir. Yaşadığınız mühiti dəyərləndirsəniz, kiçik şəhərdə böyümək sizə gələcəyiniz üçün geniş imkanlar açar.*

Mövzu: *Kiçik şəhərdə böyümək*

Diqqət edin, birinci cümlənin mübtədası mətn boyunca eyni mənalı müxtəlif ifadələrlə davam etdirilir və mətnin bütün abzasları “kiçik şəhərdə böyümək”lə əlaqəlidir.

Mətnin əsas ideya cümləsi: *Yaşadığınız mühiti dəyərləndirsəniz, kiçik şəhərdə böyümək sizə gələcəyiniz üçün geniş imkanlar açar.*

Əsas ideyanın parafrazı: Kiçik şəhərdə böyüməyin bir sıra üstünlükləri var.

Əsas ideya mətnin sonuncu abzasında ifadəsini tapmışdır (Tematik cümlə). Bu cümlə mətnin məzmununu ümumi şəkildə ifadə edir. Mətnin idyasını müəyyən edərkən əsas fikri perefraz edib öz sözlərimizlə yazmaq vacibdir.

**Könül Aydın Nəhmətova**

**Filologiya üzrə fəlsəfə doktoru**

**ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri**

**İstifadə olunan ədəbiyyat:**

1. Writing a Topic and Main Idea. <https://www.mpc.edu/home/showpublisheddocument>